



# BİNƏQƏDİ


BAKI-2015  
I AVROPA OYUNLARI  
İLƏ ƏLAQƏDAR 1 İYUL  
2014-cü İL TARİXİNDƏN  
"TƏMİZ BİNƏQƏDİ"  
LAYİHƏSİNƏ START  
VERİLİB

№41 (85) | 24 oktyabr 2014

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

## Azərbaycan Prezidenti Litvanın xarici işlər nazirini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Litva Respublikasının xarici işlər naziri Linas Linkevičiusün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan-Litva münasibətlərinin ha-

zırkı səviyyəsindən məmnunluq ifadə olunub, ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, təhsil və digər sahələrdə əməkdaşlıq imkanlarını genişləndirmək ətrafında fikir mübadiləsi aparılıb.

## İkitərəfli münasibətlər məmnunluq doğurur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf

etdiyi vurğulanıb, ölkəmizin Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti ilə əməkdaşlığının genişlənməsindən məmnunluq ifadə olunub. Bu yaxınlarda Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçıları IV Sammitinin keçirilməsinin bu ölkələr arasında əlaqələrin inkişafı üçün xidmət etdiyi bildirilib.

## Birgə layihələr həyata keçirilir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Rusiya Federasiyasının "Rosneft" Dövlət Neft Şirkətinin prezidenti İqor Seçini qəbul edib.

Görüşdə "Rosneft" və Azərbaycan Respublikası

Dövlət Neft Şirkəti tərəfindən həm Azərbaycanda, həm də Rusiyada həyata keçirilən birgə layihələr barədə məlumat verildi, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.

## Beynəlxalq əməkdaşlıq önəmlidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Ümumhəmkarlar İttifaqları Konfederasiyasının prezidenti, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Mixail Şmakovu və Ümumhəmkarlar İttifaqları Konfederasiyasının baş katibi Vladimir Şerbakovu qəbul edib.

Görüşdə Ümumhəmkarlar İttifaqları Konfede-

rasiyasının İcraiyyə Komitəsinin Bakıda keçirilən növbəti iclasının beynəlxalq əməkdaşlıq baxımından önəmi vurğulanıb. Azərbaycan ilə Ümumhəmkarlar İttifaqları Konfederasiyası və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edildi, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

# Birinci Avropa Oyunlarına hazırlıq yüksək tempə davam etdirilir

Prezident İlham Əliyev Biləcəri qəsəbəsində olub

Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Biləcəri qəsəbəsində Stend Atıcılığı İdman Kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Respublikamızda bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlər nəticəsində ölkəmiz bu gün beynəlxalq əhəmiyyətli idman yarışlarının keçirildiyi əlverişli məkandır. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq, Azərbaycanda ölkəmizdə idman dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

2015-ci ildə Azərbaycan daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək. Birinci Avropa Oyunları ilk dəfə olaraq Bakıda keçiriləcək. Avropa Olimpiya Komitəsinin bununla bağlı qərarı beynəlxalq idman ictimaiyyətinin ölkəmizdə Olimpiya Hərəkatında oynadığı rola, idmanın inkişafına göstərdiyi yüksək dəstəyə verilən önəm inkişafıdır. Bakının 2015-ci il Avropa Oyunlarının keçirilməsi üçün böyük potensiala malik olması bu kompleksin ərazisi genişləndirilərək 19,6 hektara çatdırılıb. Hazırda bu kompleksin baş planına əsasən, ərazidə Beynəlxalq Atıcılıq Federasi-



yaşının tələblərinə cavab verən bina və qurğuların inşası sürətlə davam etdirilir. Dövlətimizin başçısı və xanımı kompleksin stend atıcılığı sahəsi ilə tanış olublar. Burada idmanın dairəvi və səngər stend atıcılığı növləri üzrə yarışların və məşqlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Kompleksdə biri həm Olimpiya Oyunları, həm də Dünya kuboku final yarışlarının keçirilməsi üçün nəzərdə tutulmaqla beş atıcılıq meydançası tikilir. Atıcılıq meydançalarının hər biri üçün baxış oturmaqaları və 500 tamaşaçı yerlik tribuna inşa olunur.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın tələblərinə cavab verən bina və qurğuların inşası sürətlə davam etdirilir. Dövlətimizin başçısı və xanımı kompleksin stend atıcılığı sahəsi ilə tanış olublar. Burada idmanın dairəvi və səngər stend atıcılığı növləri üzrə yarışların və məşqlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Kompleksdə biri həm Olimpiya Oyunları, həm də Dünya kuboku final yarışlarının keçirilməsi üçün nəzərdə tutulmaqla beş atıcılıq meydançası tikilir. Atıcılıq meydançalarının hər biri üçün baxış oturmaqaları və 500 tamaşaçı yerlik tribuna inşa olunur.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın tələblərinə cavab verən bina və qurğuların inşası sürətlə davam etdirilir. Dövlətimizin başçısı və xanımı kompleksin stend atıcılığı sahəsi ilə tanış olublar. Burada idmanın dairəvi və səngər stend atıcılığı növləri üzrə yarışların və məşqlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Kompleksdə biri həm Olimpiya Oyunları, həm də Dünya kuboku final yarışlarının keçirilməsi üçün nəzərdə tutulmaqla beş atıcılıq meydançası tikilir. Atıcılıq meydançalarının hər biri üçün baxış oturmaqaları və 500 tamaşaçı yerlik tribuna inşa olunur.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın tələblərinə cavab verən bina və qurğuların inşası sürətlə davam etdirilir. Dövlətimizin başçısı və xanımı kompleksin stend atıcılığı sahəsi ilə tanış olublar. Burada idmanın dairəvi və səngər stend atıcılığı növləri üzrə yarışların və məşqlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Kompleksdə biri həm Olimpiya Oyunları, həm də Dünya kuboku final yarışlarının keçirilməsi üçün nəzərdə tutulmaqla beş atıcılıq meydançası tikilir. Atıcılıq meydançalarının hər biri üçün baxış oturmaqaları və 500 tamaşaçı yerlik tribuna inşa olunur.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın tələblərinə cavab verən bina və qurğuların inşası sürətlə davam etdirilir. Dövlətimizin başçısı və xanımı kompleksin stend atıcılığı sahəsi ilə tanış olublar. Burada idmanın dairəvi və səngər stend atıcılığı növləri üzrə yarışların və məşqlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Kompleksdə biri həm Olimpiya Oyunları, həm də Dünya kuboku final yarışlarının keçirilməsi üçün nəzərdə tutulmaqla beş atıcılıq meydançası tikilir. Atıcılıq meydançalarının hər biri üçün baxış oturmaqaları və 500 tamaşaçı yerlik tribuna inşa olunur.

## Dövlətimizin başçısı regionlarda olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-18-də Daşkəsən, Naftalan, Goranboy rayonlarına və Gəncə şəhərinə səfər edib.

Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Daşkəsən, yeni avtovağzal kompleksinin, Gənclərin Təlim və İstirahət Mərkəzinin açılışlarında iştirak edib, Daşkəsən Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olublar. Dövlətimizin başçısı görülən işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

Həmin gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Naftalan şəhərinə gəliblər, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Naftalan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək öünə gül dəstəsi qoyublar. Sonra dövlətimizin başçısı və xanımı "Qarabağ SPA and Resort" otel kompleksinin açılışında iştirak ediblər, "Naftalan Hotel by Rixos" otelinin



Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboy rayonuna gələrək, şəhərdə Heydər Əliyev Mərkəzinin, "Goranboy" paylayıcı elektrik məntəqəsinin, Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun açılışlarında, Goranboy şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin icrasının başa çatması ilə

əlaqədar iştirak ediblər. Həmin gün Gəncə şəhərinə gələn dövlətimizin başçısı və xanımı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək öünə gül dəstələri qoyublar. Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə şəhərindəki "İmamzadə" kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin, Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin

gedişi ilə tanış olublar. Gəncə Dövlət Dram Teatrının yeni binasının təmələqoyma mərasimində, 4 nömrəli tam orta məktəbin yeni korpusunun açılışında iştirak ediblər. Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə şəhərində "Stadler" vaqon istehsalı zavodunun təmələqoyma mərasimində iştirak ediblər. Dövlətimizin başçısı və xanımı zavodun sxemi, burada istehsal ediləcək vaqonların eskiz layihələri ilə tanış olublar. Pre-

zident İlham Əliyev zavodda tikinti işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib. Gəncəyə səfər çərçivəsində dövlətimizin başçısı və xanımı Cavad Xan küçəsində sakinlərlə görüşüb söhbət edib, şəhərdəki Heydər Əliyev Parkında olublar. Orijinal layihə əsasında salınan, möhtəşəmliyi və özəməti ilə seçilən parkın girəcəyindəki "Zəfər tağı"nın açıq seyrəngahından şəhərin və Heydər Əliyev Parkının mənzərəsini seyr etmək mümkündür. Göz oxşayan xiyabanda geniş yaşıllaşdırma işləri həyata keçirilib və istirahət üçün hər cür şərait yaradılıb. Parkda yaradılan süni göl və orijinal şəlalə bu məkana xüsusi gözəllik verir. Bundan başqa, park kompleksində müxtəlif işıq obyektləri, əyləncə mərkəzləri, istirahət guşələri var.

Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə burada Gəncənin rəmzi sayılan çinar ağacları əkib. İndi həmin ağaclar parka xüsusi gözəllik verir.

### • HESABAT

3-4



Binəqədi rayonu 2014-cü ilin 9 ayını mühüm sosial-iqtisadi uğurlarla başa vurmuşdur

### • ƏMƏKDAŞLIQ

5



Strateji tərəfdaşlıq münasibətlərinin inkişafına xidmət edən layihə

### • CƏMIYYƏT

6



İKT sahəsində biliklərin artırılması üçün tələbidir

### • TƏDBİR

7



Dövlət Müstəqilliyi Günü qeyd olunub













